

## ELMI ƏSƏRLƏRİ

1. Некоторые проблемы государственно правового регулирования деятельности предприятий. Elmi praktiki konfransın tezisləri – 2001. 0,2
2. Проблемы государственного регулирования фондового рынка в современных условиях. Elmi praktiki konfransın tezisləri – 2003. 0,3
3. Теоретические аспекты международного долгосрочного инвестирования на фондовом рынке. Сборник статей международной конференции по теме «Глобализация и региональное экономическое развитие» – 2004 г. 0,4
4. Денежная система и денежный рынок. Elmi praktiki konfransın tezisləri – 2004. 0,2
5. Теоретические аспекты функционирования рынка государственных ценных бумаг. Elmi praktiki konfransın tezisləri – 2006. 0,2
6. Проблемы формирования и функционирования фондовых бирж в Азербайджане. «Milli iqtisadi inkişafın Azərbaycan modeli» mövzusunda beynəlxalq konfransın materialları -2007. 0,4
7. Основные направления концепции государственного регулирования рынка ценных бумаг. «Проблемы национальной экономики». Институт Экономики НАН. Сборник статей №4 2007 г. Стр.154-167 0,5
8. Развитие теоретических и практических основ государственного регулирования фондового рынка переходной экономике. «Известия НАН Азербайджана – серия экономика». № 4, 2007 г. Стр.240-245. 0,4
9. Перспективы создания фондового рынка на региональном уровне. «Известия НАН Азербайджана – серия экономика». № 1, 2008 г. Стр.159-165. 0,5
10. Особенности и проблемы формирования рынка ценных бумаг в переходной экономике Азербайджана. «Dünyaya baxış» Elmi nəzəri praktik jurnal, № 3, 2008, səh.209-215 0,8
11. Проблемы совершенствования деятельности фондовой биржи в Азербайджане в современных условиях. «Dünyaya baxış» Elmi nəzəri praktik jurnal, № 4, 2008, səh.112-118 0,7
12. Финансовые инструменты на фондовом рынке. Ежемесячный журнал «Современные аспекты экономики», № 9, 2008, Санкт-Петербург, səh.233-243 0,7
13. «Анализ рынка ценных бумаг акционерных общественных функционирующих на территории Азербайджане» Известия Нан Азербайджана серия экономика» № 1,2. 2008.
14. «Qeyri-təkmil rəqabət şəraitində firmanın davranışı» Az. DİU. Dərslik. Tərcümə. İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat-1,2. Fəsil-XXI. 2009
15. «Maliyyə və vergi qoyma və dövlət xərclərinin iqtisadi nəzəriyyəsi» Makroiqtisadiyyat Az. DİU. Dərslik. Tərcümə. İqtisadi nəzəriyyə. Makroiqtisadiyyat-1,2. Fəsil-XI, 1,5 c.v.səh.338-361 Bakı -2010

16.«Azərbaycanda Azad Ticarət və biznes mühitini şərtləndirən amillər»3  
Balkanlarda sosial elmlər konfransı, Bosnya Hersoqovina, Saray Bosnya. 1,5  
c.v 2011

17. Azərbaycan İnvestisiya Mühitinin mövçid vəziyyəti və inkişaf meyilləri  
IV Beynəlxalq Balkanları sosial Elmlər Konqresi Makidoniya məqalə 2012

18. Modernizimdən postmodernizimdə keçid sürətində dünüşünçü liderliyin  
ortaya çıxması və dünüşünçü liderliyin temel varsayımları X-cu Beynəlxalq Türk  
Dünyası sosial bilimler konqresinin materialları. Kırım Sevastopol. sentyair  
məqalə. (türk dillində) indeks: İBN 978975498212-1 2012

19. «Tədiyyə balansı» «Maliyyə bazarının formalaşması» Az. DİU. Dərslik.  
Tərcümə. A.V. Sidoroviçin ümumi elmi redaktəsi ilə. İqtisadi nəzəriyyə kursu.  
İqtisadi nəzəriyyənin ümumi əsasları. Mikroiqtsadiyyat. Makroiqtisadiyyat Milli  
iqtsadiyyatın əsasları. Səh, 512-517 Fəsil-32 Fəsil- 49 səh.876-895 1,5 s.v.Bakı -  
2012

20. İnnovasiya biznes proqramm Bakı -2012 A .Hüseynli (birqə)

21.«Transaksiyalar və transaksiya xərcləri» Az. DİU. Dərslik. Tərcümə.  
A.A.Auzan ümumi elmi redaktəsi ilə. İnstitusional İqtisadiyyat. Yeni institusional  
iqtsadi nəzəriyyə. Fəsil IV səh.104-109 0,3 s.v. Bakı -2013